

digital memarlıq və 3d



xəyallarını reallaşdır

Yeni texnologiyalar sayəsində artıq öz xəyallarımızı bir neçə saat ərzində reallaşdırmaqla bilirik. Arzu etdiyimiz ev dizaynı, otağında etmək istədiyimiz dəyişikliyi kompüter arxasında əyləşərək qısa müddətdə vizuallaşdırmaqla bilirik. Digital Memarlıq və 3D tədris proqramımız öz xəyalını reallaşdırmaq istəyən hər kəsə bu imkanı yaradır.

Code Academy-nin Autodesk şirkəti ilə olan partnyorluğu əsasında tələbələr ən son texnoloji məhsulları istifadə edərək öz xəyallarının memarı ola bilərlər.

kimlər üçündür?

Code Academy-nin Digital Memarlıq və 3D tədris proqramında iştirak etmək üçün memarlıq və incəsənət ixtisası üzrə ali təhsilli olmaq tələb olunmur.

Tədris proqramında iştirak etmək istəyənlərin interyer və eksteryer dizayna və vizualizasiya texnologiyalarına maraqlı olmaları, bu sahədə öz biliklərini artırma istəklərinin və ya karyera qurma hədəflərinin olması gözlənilir.

Yeni dünyanı kəşf et!

B.e

Ç.a

Ç.

C.a

C.

Ş.

B.

15 həftə

həftə içi səhər
9:00 – 12:45

15 həftə

həftə içi günorta
14:00 – 17:45

20 həftə

həftə içi axşam
19:00 – 21:45


Lab

əlavə məşğələ
saatları

23 həftə

həftə sonu səhər
10:00 – 14:45

23 həftə

həftə sonu günorta
15:30 – 20:15#3DBurada
#DigitalMemarlıqBurada

tədris proqramı

Toplam 230 saat davam edən
Digital Memarlıq və 3D tədris
proqramında öyrəniləcəklər:

İşçi layihəsinin AutoCAD ilə yığılması
İnteryer və eksteryer dizaynının Revit ilə
hazırlanması
3ds Max ilə modelləşdirmə
V-ray və Corona ilə vizualizasiya
Adobe Photoshop ilə post production
və təqdimat hazırlanması

iş yerləri

Digital Memarlıq və 3D tədris
proqramından məzun olanların real
sektorda tutacaqları vəzifələr:

Ümumi memarlıq şirkətlərində

- Eksteryer (fasad) dizayner
- İnteryer dizayner
- Landşaft dizayner
- Fit-out dizayner
- Baş memar
- Layihə rəhbəri

Tikinti, Sənaye məhsulları dizaynı,
Daşınmaz əmlak şirkətlərində

- Texniki dizayner
- Vizuallaşdırma mütəxəssisi
- Modelləşdirmə mütəxəssisi

beynəlxalq sertifikatıya

Digital Memarlıq və 3D tədris proqramını
uğurla bitirən məzunlarımız öz üzərində
çalışaraq aşağıdakı beynəlxalq
sertifikatları əldə edə bilərlər:

Autodesk Certified Professional in
AutoCAD for Design and Drafting

Autodesk Certified Professional in
Revit for Architectural Design



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan
və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil
strategiyasının əsas məqsədlərindən biri global bazarda rəqabət apara biləcək
kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu
sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar
inkışafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir. Qısaca,
#GələcəkBurada

Nizami küçəsi, 203B
AF Business House, 2-ci mərtəbə
Mobil: +99450 444 2633
Whatsapp: +99450 444 2633
Tel: +99412 555 2525
info@code.edu.az
code.edu.az